

Təhsil haqqının Kapital Bankın ödəniş terminaları vasitəsilə ödənilməsi qaydası:

1. **Kapital Banka** məxsus ödəniş terminalına yaxınlaşın (*Filial və bankomatlar haqqında ətraflı məlumat bu linkdən əldə edə bilərsiniz: <https://kapitalbank.az/locations>*)
2. **Digər ödənişlər** bölümünü seçin.
3. **Təhsil ödənişləri** xanasına daxil olun.
4. **Ali təhsil müəssisəsini** seçin (*Əgər tələbə BDU-nun Qazax filialına qəbul olunubsa, ali təhsil müəssisəsi kimi BDU Qazax filialı qeyd olunan loqonu seçməli, ödəniş edən zaman Soyadını, adını və atasının adını tam olaraq qeyd etməlidir.*)
5. **2020-ci il Tələbə qəbulu** bölümünü seçin.
6. Açılan pəncərədə tələbənin **soyadı, adı və atasının adını** tam olaraq qeyd edin.
7. Daha sonra “**Ödəyici kod**” pəncərəsində **abituriyentin iş nömrəsi** (məsələn: **201404**) əlavə edilməlidir (*Şəkildə abituriyentin Ödəyici kodu qeyd edilmişdir.*)

Bakalavr səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqənin nəticəsi
(2020/2021-ci tədris ili üçün)

216138 VƏLİYEV ŞAMXAL ƏHLİMAN

Ödəyici kod - Ödənişli əsaslarla qəbul olunmuş tələbələr üçün Kapital Bankın ödəniş terminalarında istifadə olunan kod.

*Subbəkəvlər ixtisası: 40108 Məktəbəqədər təhsil
ÜDMG: 70.5438; Orta attestat balı: 4.70*

Nö	İxtisas kodu	İxtisasın adı	İxtisas sıra nömrəsi Bəşirət bəli	BŞ Sıra nömrəsi Bəşirət bəli	Müsabiqənin nəticəsi
1.	5.121205	Məktəbəqədər Təhsil İxtisası, Məktəbəqədər təhsil, 20 ay, 20 ay, 20 ay	5.121205	5.121205	Müsabiqədə qəbul
2.	5.121207	Məktəbəqədər Təhsil İxtisası, Məktəbəqədər təhsil, 20 ay, 20 ay, 20 ay	5.121207	5.121207	Müsabiqədə qəbul
3.	5.121209	Məktəbəqədər Təhsil İxtisası, Məktəbəqədər təhsil, 20 ay, 20 ay, 20 ay	5.121209	5.121209	Müsabiqədə qəbul
4.	5.121211	Məktəbəqədər Təhsil İxtisası, Məktəbəqədər təhsil, 20 ay, 20 ay, 20 ay	5.121211	5.121211	Müsabiqədə qəbul
5.	5.121213	Məktəbəqədər Təhsil İxtisası, Məktəbəqədər təhsil, 20 ay, 20 ay, 20 ay	5.121213	5.121213	Müsabiqədə qəbul
6.	5.121215	Məktəbəqədər Təhsil İxtisası, Məktəbəqədər təhsil, 20 ay, 20 ay, 20 ay	5.121215	5.121215	Müsabiqədə qəbul

8. Daha sonra məlumatlar əks olunduğu pəncərə açılacaq və siz **İrəli** düyməsini sıxmalısınız.
 9. Bundan sonra **nağd ödəniş** bölməsi seçilməli və tələbənin qəbul olunduğu ixtisasa uyğun təhsil haqqı ödəniş terminalına daxil edilməlidir.
 10. Ödəniş yekunlaşdıqdan sonra **qəbz** əldə edilməli, əsl saxlanılmaq şərtilə surəti BDU-nun elektron sənəd qəbulu portalına daxil edilməlidir.
- Digər banklar vasitəsilə BDU-nun aşağıda qeyd olunan rekvizitlərinə ödənişlərin həyata keçirilməsi qəbul olunan tələbənin soyadı, adı və atasının adını qeyd etməklə mümkündür.

Kapital Bank

XOŞ GƏLMİSİNİZ

Ödəniş növünü seçin

Bank ödənişləri Diger ödənişlər

Kapital Bank

1 Kapital Bankın ödəniş terminalında **Diger ödənişlər** bölməsini seçin.

Rəbətə ödənişləri Kommunal ödənişlər İnternet ödənişləri Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi

Büdcə ödənişləri Ədliyyə Nazirliyi FINCA Kredit ödənişləri Təhsil ödənişləri

Tibbi sığorta ödənişləri Aqrarlıq ASC

2 Təhsil ödənişləri bölməsinə keçid edin.

Qazax Filialı

Zəfəran Filialı

AZƏRBAYCAN MİLLİ KONGRESS MƏRKƏZİ

Azərbaycan Tibb Universiteti

3 Ali təhsil müəssisəsini seçin. (Əgər tələbə BDU-nun Qazax filialına daxil olubsa, ali təhsil müəssisəsi kimi BDU Qazax filialı qeyd olunan logonu seçməlidir.)

Təhsil haqqı

Kredit borcu

Diger

2019-cu il Tələbə qəbulu

4 2019-cu il Tələbə qəbulu bölümünü seçin. (Texniki nasazlıq aradan qaldırıldıqdan sonra 2020-ci il Tələbə qəbulu seçilməlidir.)

Ad soyad və ata adı

Eliyev Rauf Arif

Nümunə: Aliyev Mehmed Veli

1 2 3 4 5 6 7 8 9 0 + /
q w e r t y u i o p <
Shift a s d f g h j k l @
Caps z x c v b n m . ,
Clear Enter

Çıxış < Geriyə İrəlil >

5 Açılan pəncərədə tələbənin **soyadı, adı və atasının adı** tam olaraq qeyd edilməlidir.

Ödəyici kodu

201458

1 2 3 4 5 6 7 8 9 0 - \
Q W E R T Y U I O P <
Shift A S D F G H J K L @
Caps Z X C V B N M . ,
Clear Enter

Çıxış < Geriyə İrəlil >

6 Daha sonra **Ödəyici kod** pəncərəsində abituriyentin iş nömrəsi əlavə edilməlidir.

